

"Ürək sözü"

Şair arkla soruşdu
Bir dəfə arvadından:
- Manının kitablarından
Hansını xoşlaysırsan?!

Düz de, sən manım canım,
Qorxma, qaralmaq qanım.
Arvad dedi: - Əzizim,
Inan dədəmin canı,
Dünya qədər sevirəm
"Əmanat kitabçanı".

Altı otağımız var...

Təzə evdə qonşumuz
Manim ilə dəlaşdı.
Man da həddimi aşdım,
O da həddini aşdı.
Qonşum çox yera getdi,
Mandan şikayət etdi.
Man heç yera getmadim,
Şikayat etmadım.
Axi, na təqsirim var,
Bela nazikdil divar?
Çox keçmədi barışdıq,
Qucaqlaşdıq, dənişdiq.
Bir gün küçədə gəldim
Onun ilə üz-üzə.

Dedim: - Qonşu, na olub?

Niya galmir sən biza?

Arada bir divar var,

Sorusumursan halim?..

Kişi kasdı yarımcıq

Verdiyim sualımı.

Dedi: - Neca galmiram?

Canım, bir evlilik biz.

Bu manzila köçəndən

Bir olub hər sırrımız.

Sanın səsin bizzadır,

Manının səsim sizdədir.

Sizin radio, royal


Bizim evimizdədir.

Sən özünçün çalanda
Özümçün hazz alıram.
Sizin çəgə yatmasına,
Man da oyaq qalıram.
O tərəfdən divara

Bir mismar çılmışan sən,
Bu tərəfdən o mixdan
Şəklimi asmışam man.
...Haramızda üç otaq.
Kefim kök, damoğım çığ.
Afarin ev tikanlar,
Qiyamatdır divarlar!
Soruşanda deyirəm
Altı otağımız var...

Birçə dəfa narazı qaldı

"Man heç kimdən rüşvəti
Zor ilə almamışam.
Ömrümüzdə birca kəsdən
Narazı qalmamışam.
Fərqi olmmayıb mənə
Rüşvət olsun, pay olsun.
Düşünmüşəm ortada
Taki haqqı-sayı olsun".
Qonşum belə deyardı...
Na kimsədan küsərdi,
Na da ki, inciyardi.
Razi idi özündən,
Söhbətindən, sözündən.
Dostlарından, işindən
Qoparmaq vərdişindən
Hamışa hazz alırdı,
Ondan baziləri da
Çünki razi qalırdı.
Biri düşsəydi dora,
Qonşum galardı kara,
Əlüstü düzələrdi
Neca müşküł iş olsa.
Parıldardı gözləri
Ondan bir xahiş olsa,
Əvazını alardı.



O da razı qalardı,
Bu da razı qalardı.
Manzılı da, bağı da,
Başında papağı da,
Süfrası da, mizi da,
Qızının cehizi da,
Yatdıçı çarpayı da,
Anasına payı da
Xəlvət aldığı idı,
Razi qaldığı idı.
Bu səxavətli qonşum,
Almaq adətlə qonşum,
Necəsa keçdi gira.
Kürküna düşdü bira,
Sorğu-suala getdi,
Mazlumluq təşkil etdi:
Əyib yana başını,
Axtıdə göz yaşıni.
Heç na olmadı mümkün...
Hakim öündə bir gün
Əsil payını aldı.
Ömründə birca dəfa
Kişi narazı qaldı.

Rüfat Əhmədzadə